

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
DƏDƏ QORQUD ADINA
FOLKLOR ELMİ-MƏDƏNİ MƏRKƏZİ**

**AZƏRBAYCAN
FOLKLORU
ANTOLOGİYASI**

**VIII kitab
(AĞBABA FOLKLORU)**

BAKİ – 2003

**Az
A-39**

Azərbaycan Respublikası MEA
Folklor Elmi-Mədəni Mərkəzi
Elmi Şurasının qərarı ilə çap olunur.

TOPLAYIB TƏRTİB EDƏNLƏR:
f. e.n., dos. Hüseyn İsmayılov,
Tacir Qurbanov

Ön sözün müəllifi: Hüseyn İSMAYILOV

Redaktoru: f.e.d., prof. İsrafil ABBASLI

Rə'yçi: f.e.n. Əziz ƏLƏKBƏRLİ

Azərbaycan folkloru antologiyası, VIII kitab, (Ağbaba folkloru). Bakı, “Səda“ nəşriyyatı, 2003.

Azərbaycan Respublikası MEA Dədə Qorqud adına Folklor Elmi-Mədəni Mərkəzinin “Azərbaycan folkloru antologiyası“ seriyasından nəşr etdiyi bu cilddə Azərbaycanın əzəli, əbədi torpaqlarından olan **Ağbaba mahalının** zəngin və təkrarsız folklor inciləri toplanmışdır.

ISBN-5-86874-037-8

©“Səda“ nəşriyyatı, 2003

ÇOXCİLDLİ "AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI" NİN (AFA) NƏŞR OLUNMUŞ KİTABLARI

1. AFA, I. Naxçıvan folkloru, tərtib edənlər: Təhmasib Fərzəliyev, Məhərrəm Qasımlı, elmi redaktoru və "Ön sözü "ü n mü əllifi İsrafil Abbasov, rəyçilər; Vəli Əliyev, Bəhlul Abdulla, Bakı, "Sabah" nəşriyyatı, 1994.

2. AFA, II. İraq-Türkman cildi, tərtibçilər: filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, doktor Əbdüllətif Bəndəroğlu, redaktoru filologiya elmləri doktoru, professor Yaşar Qarayev, rəyçilər; filologiya elmləri doktoru, professor Azad Nəbiyev filologiya elmləri doktoru, professor İsrafil Abbaslı, Bakı, "Ağrıdağ", 1999.

3. AFA, III. Göyçə folkloru, toplayıb tərtib edəni, Hüseyn İsmayılov, redaktoru filologiya elmləri doktoru, professor Yaşar Qarayev, rəyçilər; filologiya elmləri doktoru, professor Qara Namazov, filologiya elmləri namizədi Oruc Əliyev, Bakı, "Səda" nəşriyyatı, 2000.

4. AFA, IV. Şəki folkloru, tərtib edənlər: filologiya elmləri namizədi Oruc Əliyev, Hikmət Əbdülləlimov, Ramazan Qafarov elmi redaktoru və "Ön sözü "ü n mü əllifi filologiya elmləri doktoru, professor Yaşar Qarayev, rəyçilər; filologiya elmləri namizədi H.İsmayılov, Sənətşü naslıq namizədi F.Çələbi, Bakı, "Səda" nəşriyyatı, 2000.

5. AFA, V. Qarabağ folkloru, toplayanlar İsrafil Abbaslı, Təhmasib Fərzəliyev, Nəcəf Nazim (Quliyev), tərtib edəni və "Ön sözü "ü n mü əllifi filologiya elmləri doktoru professor İsrafil Abbaslı, redaktorları: filologiya elmləri doktoru, professor Yaşar Qarayev filologiya elmləri namizədi, dosent Hüseyn İsmayılov, rəyçilər: filologiya elmləri doktoru Bəhlul Abdulla, filologiya elmləri namizədi Oruc Əliyev, "Bakı", "Səda" nəşriyyatı, 2001.

6. AFA, VI. Şəki folkloru, tərtib edəni Hikmət Əbdülləlimov, elmi redaktoru filologiya elmləri doktoru, professor Yaşar Qarayev, "Ön sözü "n mü əllifi **sənətşünaslıq namizədi Faiq Çələbi**, rəyçi filologiya elmləri namizədi H.İsmayılov. Bakı, "Səda" nəşriyyatı, 2002.

7. AFA, VII. Qaraqoyunlu folkloru, tərtib edənlər filologiya elmləri namizədi H.İsmayılov, Qurban Sü leymanov, elmi redaktoru filologiya elmləri doktoru, professor Qara Namazov, rəyçilər filologiya elmləri doktoru İsrafil Abbasov, filologiya elmləri namizədi Oruc Əliyev. Bakı, "Səda" nəşriyyatı, 2002.

AĞBABA FOLKLORU

Əski türk torpağı olan Ağbaba mahalının tarixi taleyi qlobal və regional siyasi proseslərin təsiri ilə elə şəkilə gətirilib ki, bu ərazi Türkliyə ilə Azərbaycanı həm qovuşdurub, onların arasında ortaç bir məntəqə olub, həm də ayırıb-yadelli ölkələrin hərbi-siyasi təcavü zü nəticəsində iki yerə parçalanıb; bir hissəsi müstəqil Türkliyənin, bir hissəsi isə müstəmləkə Azərbaycanın tərkibində qalıb.

Türkü nəfəsanələşmiş tarixinə görə, bizim etnik folklor yaddaşımızdan "Nuhun tufanı" kimi keçən "Dünya daşqını" zamanı tanrılarının hökmüylə gəmisi Ağrı dağda dayanan Nuh Əleyhüssəlam bu yerləri Oğuzun, Türkü'nün babası Yasəfə verib, onları bu ərazilərdən başlayaraq Böyükkük Türkü standa məskun edib.

İkinci minilliyin başlangıcından oğuz Türlərinin Türküstanı və Ön Asiyani Saman oğullarından, Kiçik Asiyani bizans-İllardan azad edərək özəski ərazilərində Türk siyasi hakimiyyətini bərpa etdikdən sonrakı 8 əsr ərzində Ağbaba Türk dövlətinin siyasi sınırları içində olub. Tarixi materiallardan mə'lum olur ki, Ağbaba XVI yüzillikdən başlayaraq Çıldır sancağı, Çıldır əyaləti adıyla Türkliyə ərazisinin inzibati vahidi kimi qeyd olunur. Çıldır əyalətinin içərisində yerləşən Ağbaba bölgəsi bir tərəfdən Axilkələyə, bir tərəfdən Çıldır-Qarsa, bir tərəfdən də Dağ-Borçalıya söykənir. Bu ərazi 1877-1878-ci illərdə baş vermiş rus-türk müharibəsindən sonra işgalçı rusların əlinə keçmişdir. Bu dövrdə Ağbaba Qars vilayətinin tərkibində bir nahiyə idi. XIX əsrin əvvəllerindən başlayaraq rus imperiyasının Qafqaza doğru başlayan işgalçı hərbi təcavü zü nəticəsində bütövlükdə regionun sosial-mədəni həyatında tənəzzü lə baş vermişdir. Müstəqil xalqlar şəklində mövcud olan Azərbaycan xalqının həyatında ağır sarsıntılar yaşanmış, 1828-ci il rus işgali ilə Azərbaycan türkü siyasi və iqtisadi azadlığını itirmişdir. 1828-1918-ci illər ərzində müstəmləkə rejiminə dülçər edilmiş Azərbaycan xalqı ağır sosial sarsıntılarından keçmiş, Milli ruhu və Azadlığı öz mənəvi dünyasında qoruyub sağ saxlaya bilmişdir. Bizim - Azərbaycan türkliyü nümunə məhv olmamasında, təbii ki, əsas

faktor möhtəşəm və qü drətli Tü rkiyə dövlətinin mövcudluğudur. Mü hitdən aldığı ağır zərbələrdən deformasiyaya uğrayan Azərbaycan tü rklü yü nü n etnik mövcudluğu məhz Tü rkiyə dövlətinə arxalanaraq ən ağır sinaqlardan çıxa bilmışdır.

XIX yü zilliyin mü haribə şəraitində keçmiş ilk 30 ilindən başlayaraq Azərbaycana və onun Ermənistən adlanan hissəsinə Livandan, Yunanistandan, İrandan, Tü rkiyədən və dü nyanın başqa ölkələrindən erməni (hay) axını başlanmış, rus imperiyasının geosiyasi maraqlarına uyğun gəldiyindən onlardan alət kimi istifadə olunmuş, tədricən bu ərazilərdə məskunlaşdırılan haylardan həm destabiləşdirici faktor kimi faydalanılmış, həm də Tü rkiyə və Azərbaycan tü rklü yü arasında etnik bufer zona yaradılmışdır.

1918-20-ci illərdə gəlmə ermənilərin törətdiyi kütləvi qırınlar nəticəsində Ağbaba əhalisinin bir qismi Tü rkiyənin Qars vilayətinə köcmüş, bir hissəsi isə erməni "təmərküzləşməsi" nəticəsində ağır məhrumiyyətlərə düşər edilmiş, kəndləri xarabazara çevrilmişdir. Erməni (hay) vəhşiliyinin çoxsaylı təsdiqi faktorlarından biri kimi bu xarabaliqların bəzilərinin adları (Zazanın xarabası, Düzxaraba, Selim xarabası, Tez xaraba və s.) bu gün də yaddaşlardan silinmiş, bəzilərinin adı isə (Güllü bulaq yaxınlığında yeddi xarabadan ikisi, Qaragüneytəpənin ətəyində üç xaraba, Qaraçanta kəndinin yanında iki xaraba) artıq unudulmuşdur. Rəsmi sənədlərdən mə'lum olduğu kimi, keçən əsrin əvvəllərində Ağbabada əlli dən artıq kənd olmuşdur. Rus imperiyasının havadarlığı ilə ermənilər tərəfindən bölgə kəndlərinin təxminən yarısı 50-ci illərədək yerlə-yeysan edilmişdir. XX əsrin əvvəllərindən artan erməni axımı bu əraziyə, əsasən, Muş, Sarıqamış, Van, Qızılıçaxçax, İqdır və s. yerlərdən gəlmişdir.

Ağbaba bölgəsində 1988-ci ilə qədər 27 kənd var idi. Bundan 21-də (Güllü bulaq, Xozu, Qaraçanta, Qaranamaz, Çaybasar, Göllü, Balıxlı, Güllü cə, Öksüz, Ellərkənd, Caxmaq, Ağbaba Təzə İbiş, Qonçalı, Düzkənd, Oxçoğlu, Daşköprü, Təpəköy, Şurabad, Qarabulaq və Mağaracıq) tü rklər yaşayırlılar. Əsrin əvvəllərindən gəlmiş ermənilər isə cəmi beş

kənddə məskunlaşmışdır. Amasiyada əhalinin böyü kəksəriyyətini tü rklər təşkil edirdilər.

Təbii coğrafi mövqeyinə görə, Ağbabə Şərqi Anadolunun bir hissəsi olub, dağlıq ərazidə yerləşir.

Ağbabada böyü kəşələr, zəngin heyvanlar aləmi olmuşdur. Oxçoglu, Güllü bulaq ətrafindakı meşəliklər, Yabiqırınan meşəsi, Söyü dlü nü n yaxınlığındakı təpələrin yamaclarındaki topa-topa ağaçlıqlar və ona yaxın dərələrdəki pöhrəliklər, Çaxmaq kəndinin sərhəd tərəfində olan kiçik meşəlik və s. o meşələrdən yadigarıdır.

Öksü z, Güllü cə, Çivinli, Ellerkənd, Xozu, Göllü və s. kəndləri əhatə edən onlarca qala və qalaçalar vardır.

Ağbabada əkinçilik və maldarlıq çox inkişaf eləmişdi. Dənli bitkilərdən arpa, buğda əkilir, cins mal-qara və qoyun saxlanılırdı. Qabaqlar taxıl zəmiləri çox geniş əraziləri tuturmuş. Təsadü fi deyildir ki, Ağbabada bə'zi kəndlərdə bir neçə dəyirman (Daşdanoglunun dəyirmanı, Qəribəğanın dəyirmanı, Paşanın dəyirmanı, Qrellərin dəyirmanı, Səfərin dəyirmanı, Şaban katdanın dəyirmanı və s.) olmuşdur. Bu dəyirmanların bir qismi 30-cu illərə qədər, bir qismi 60-ci illərədək işləmişdir. Bə'zi dəyirmanların qalıqları indiyə qədər qalmaqdadır.

Ağbabanın Qoncalı, Çivinli, Xozu və s. köylərində öncələr çoxlu zəyrək əkilər və bu bitkidən min bir dərdin dərmanı olan yağ-bəzir alınarmış. Bə'zi kəndlərdə rast gəlinən bəzirxana qalıqları və bəzir daşları dediklərimizi təsdiq edir.

Ağbabə ərazisi başdan-başa tü rk adı ilə bağlı dağlar, dərələr, qayalar, çayırlar və bulaqlarla doludur. Burada hər daş, hər qaya, hər dağ, hər dərə tü rk adından, tü rk soyadından, varlığından soraqlar verir. Bunu daha yaxşı təsvir etmək üçün bə'zi coğrafi adlara nəzər yetirək:

Dağlar: Yaniq, Bolluq, Biryana, Ahar-Bahar, Qardaşvay, Bigelli, Çalağan yuvası, Maral yatağı, Şişdağ, Balıxlı, İkiqat, Ağbabə, Asdibabə, Kaloglan, Göy dağ, Allahu Əkbər, Börəl, Kalley, Dihnə, Qalaça, Güney, Kaldağ, Qoyun dağı, Səngər, Qızıldağ və s.

Təpələr: Bayramalının təpəsi, Şıştəpə, Məzartəpə, Xatinoğlunun təpəsi, Üç təpə, Orta yal, Qaragüneytəpə və s.

Dərələr: Dərvishin dərəsi, Dərin dərə, Çətin dərə, Nazik də-

rə, *Ömər dərəsi*, *Sadiqlının dərəsi*, *Mumuxan dərəsi*, *Çaxmaq dərəsi*, *Sınıq dərə*, *Şəlalə dərəsi*, *Cinli dərə*, *Ay dərəsi*, *Haxoyun dərəsi*, *Börəel dərəsi*, *Çələb dərəsi*, *Xozeyn dərəsi*, *Asdanın dərəsi*, *Məmədqasım ağanın dərəsi*, *Söyü npaşanın dərəsi*, *Məmmədəminin dərəsi*, *Abutalibin dərəsi* və s.

Qayalar: *Ceyran qayası*, *Qara qaya*, *Şış qaya*, *Qızıl qaya*, *Taya qaya*, *Quş qayası*, *Cin qayası*, *Topqaya* və s.

Çaylar: *Qaraxan*, *Arpa çayı*, *Lalaxan*, *Qızılkilsə*, *Xəncərdü şən*, *Danasulağı* və s.

Bulaqlar: *Aydın bulağı*, *Qırmızı bulaq*, *Gölbulaq*, *Tağı bulağı*, *Üçbulaq*, *Həmzənin bulağı*, *Məsimin bulağı*, *Şəfa bulağı*, *Göy bulaq*, *İlanlı bulaq*, *Muncuqlu bulaq*, *Qanqallı bulaq*, *Qoşabulaq*, *Soyuqbulaq*, *Sallı bulaq*, *Şaqlamgözə*, *Təndir bulaq*, *Məşədi Əhmədin bulağı*, *Turş xalxalın bulağı*, *Qarasu*, *Ağsu*, *Çalağan yuvası*, *Altıbulaq*, *Qoşadaşaltı*, *Ziyarət bulağı* və s.

Ağbabada tez-tez rast gəlinən mağaralar; Göy dağ, Taya qaya, Topqaya (bu abidələrin sayı ü çdiü r), *Tü rkiyə sərhəddinə doğru nazik zolaq şəklində uzanan daş xiyabanlar, Allahu-Əkbər dağındaki Ziyarət, Ağbaba və Şış ocağı ziyarətgahları, Öksüz, Üçqardaş və Sü ddaş pirləri babalarımızın əski dövrlərdən bu ərazilərdə yaşıdığını göstərən ölməz tarixi abidələrdir. Mustuqludakı daş mustuqlardakı (Mustuq daş növ anlamındadı - H.I.) qabartmalar, qonçalar ("Gü nəşcik"lər), "Qoncalı" ("gü nəşciyi olan - H.I.") ulu əcdadlarımızın əski dü nyagörü şləri ilə bağlıdır. Gü nəşə sitayış inamının bu gü nü mü zə qədər gəlib çatan nişanəsidir. Öksüz zdəki qaya təsvirləri, Xozunun Təpəbaşı adlanan ərazisindəki bir neçə qəbirşəhərində bu gü nü mü zə qədər gəlib çatan Orxon-Yenisey yazıları, Qoncalı, Göllü, Öksüz və s. kəndlərindəki oğuz qəbirləri Ağbaba bölgəsinin Oğuz məskəni olduğunu təsdiq edən təkzib olunmaz dəlillərdir.*

Ağbaba yer-yurd adlarının içərisində Qaramməd, Qaraçanta, Qaranamaz, Qarabulaq, Qaraxan kimi toponimlərdə rastlaşdığımız qara sözü "böyü k", əzəmətli, "nəhəng" anamlarınladır. İbiş (Təzə və Köhnə İbiş. Köhnə İbiş Qarsın tərkibindədir) və Öksüz yer-yurd adları da xüsuslu maraq doğurur. Yaşlıların dediklərinə görə İbiş və Öksüz qaraqoyunlu

tayfasının iki tırasının adıdır. Bölgedeki Dəli Sərsəran (Gü İlü cənin əski adı), Çələb, İlənlə (Çaybasarın əski adı) toponimləri də əslimizdən-kökü mü zdən soraqlar verməkdədir. Dəli Sərsəran ("Dəli Sərsərlərin yaşadığı yer"), "Çələb", (tü rk dilində "Allah" deməkdir). İlənlə yer adı da təsadüfi yaranmayıb, ulu əcdadlarımızın animistik və totemistik görüşlərindən bu gü nü mü zə yadigar qalır. Tarixdən bəlliidir ki, qədim tü rklər mü qəddəs əcdadların ruhunu ilan şəklində təsvir etmişlər. İlənlə toponiminin yaranması, heç şübhəsiz bununla bağlıdır.

Ağbaba ərazisində əski dini görüşlərin (şamanizm, sufizm) izləri gü nlərimizə qədər gəlib çatmışdır. "Hər adam xırxa geyə bilməz", "sofudu, əyə bilməzsən", "sofu kimi dü nya ne'mətlərinə göz yumub", "babamın goruna and olsun" və b. deyimlər dediklərimizi təsdiq edir.

Ağbaba ərazisində "Kitabi-Dədə Qorqud" dastanları ilə səsləşən yer-yurd adları da az deyil. Oxçoğlu, Götər, Domrulun qalaçası, Qaragüneytəpə, Mumuxan kimi toponimlər bu qəbildəndir. "Kitabi-Dədə Qorqud" dastanlarının bir boyunda deyilir. "Alp Rüstəm aydır: Mənim qırımmım Ənsə Qoca oğlu Oxçu olsun". Deməli, Oxçoğlu (əslində Oxçuoğlu) Ənsə Qoca oğlu Oxçunun oğlunun adından götürü rülmü şdü r. Yenə "Kitabi-Dədə Qorqud"da deyilir: Qazan xan deyir: "Kafir sərhəddinə, Cizixlara, Ağlağana, Kökcə dağa çıxayıñ: Burada adı çəkilən Kökcə dağ Ağbabanın Götər dağıdır. Gü İlü cə kəndi yaxınlığındakı Domrul qalaçası Dəli Domrulun, Qaragüneytəpə isə Qazan xanın qardaşı Qaragüneyin ünvanından soraqlar verir. Mumuxan yer-yurd adı (bu kənd 1918-ci ildən xarabadır) "Kitabi-Dədə Qorqud"da adı çəkilən "dəmir donlu Mumağ"ın adı ilə bağlı yaranmışdır.

Ağbaba ərazisindəki lap sərhəddə yerləşən Dədəpir adlı pir də çox qədim tarixi abidələrdən sayılır. Ahulların dediklərinə görə bu pir Dədəpir adlı bir dədənin qəbridir. Bə'zi rəvayətlərdə Dədəpir Dədə Qorqudun ortancıl qardaşı kimi anılmışdadır.

Ağbaba ərazisində ən əski zamanlardan tü rklər yaşamışlar. Qaraqoyunlular, arpallilar (Arpa çayı, Arpa gölü nü n adları "arpalı" tayfasının adını daşıyır), Sorsorlar, qarapapaqlar,

sıraqlar, qrellər və b. tayfalar qədimlərdən bu ərazidə məskunlaşmışlar. Sörəyel yer-yurd adı da, "Dədə Qorqud"da xatırlanan Şəruq da sıraq tayfalarının adı ilə bağlı yaranmışdır.

Ağbaba bölgəsində Ağbaba kəndi, Ağbaba adlı zirvə, Ağbaba ziyarətinin olması onu göstərir ki, bu yer-yurd adı təsadüfi yaranmayıb, həmin yörənin əski çağları ilə sıx bağlıdır. Vaxtilə Ağbaba ərazisində əllidən ziyanadə kənd olsa da rus işgalindən sonra bölgədə bu kəndlərin sayı yarıbayan azalmışdır. Elə bundan yana əhalinin bir qismi Qarsın içərilərinə, bir qismi qonşu Borçalıya üz tutmalı olmuşdur.

"Ağbaba" toponiminin etimoloji açımı ilə bağlı bir sıra maraqlı mülahizələr vardır. Bə'zi yaşılı adamlar bu sözü n "ax, baba"dan yaranmasını söyləyirlər. Alimlərimizin bir qismi (tədqiqatçılar f.e.d. professor Buludxan Xəlilov, f.e.n., dosent Aslan Bayramov) "Ağbaba" sözü nü n ağbaba adlı yurtıcı quş adından götürüldü yə üyü nü iddia edirlər. Onlar göstərirlər ki, ağbaba quşu (ağ qartal) Ağbaba ərazisində yaşayan türlərin onqonu olmuşdur.

Maraqlı mülahizədir. Bəs onda Ağbaba dağ zirvəsi, ordakı Ağbaba ziyarəti nə ilə bağlı yaranmışdır? Bu sualı cavablanmaqdən ötrü sözü n özü nə diqqət yetirək. "Ağbaba" iki hissədən ("ağ" + "baba") ibarətdir. İkinci hissə ("baba") mə'lumdur. Ağbaba ərazisində çox vaxt ataya "baba" deyə müraciət olunur. "Ağ"ın mə'na çalarları çoxdur. V.V.Radlov "ağ" sözü nü n ü ç mə'nasını (rəng, təmiz, xeyirxah) göstərir. Görkəmli mifoloq alim M.Seyidov qeyd edir ki, "ağ"ın "ucalan", "yüksələn" mə'naları da vardır. Buradan mə'lum olur ki, "Ağbaba", "Uca atanın yurdu", bir az da dəqiq desək "İşıqli atanın (Ulgen) yurdu" deməkdir.

Bu antologianın sonunda verilən sözlü kböyü k elmi-filoloji əhəmiyyətə malikdir. Cü nki bu ərazidə, Ağbaba ərazisində el arasında işlənən elə sözlər var ki, başqa regionlarda işlədilmir. Məsələn: Ağzəmməz (əfəl, tənbəl, iş bacarmayan), qənətmə (yemlik şirəsindən hazırlanan saqqız), qorozdanmaq (özü nü öymək, şişkin danışmaq), cippa (yuxa təndir çörəyi), fasıl (mü ddət), sosur (qaş-qabağı adam), xırça (balaca boy), titiz (kəmhövsələ, tələsik adam), təyarə (qalaqlanmış peyin yığını), bökən (qalın təndir çörəyi), doruq (qabığı soyulmamış nazik

tir), dirgan (yaba ilə götürü rü lən ot, bəlim topası), epey (çoxlu), kələcoş (yağ və quruddan hazırlanmış yemək), eyrəti (çirkin, bədheybət), yərənnix (şit zarafat), Xəsim (ortaq) və b. Bu bölgə ərazisində elə sözlər var ki, onun bir neçə dəyişən adı da var. "herla" sözü belə sözlərdəndi, mə'nesi "qozbel" deməkdir, amma qü zdü k, kü nkü n sözləri də işlənir və eyni mə'nani bildirir. El arasında dənişiqda işlədilən "çəpik", "qadi-qadi", "böyü rsək", "ufax", "solux" Şərqi Anadolu tü rklarındə də eynidir. Sadəcə burada bə'zi sözlər təhrif olunur. (Məs: "çəpik" əslində tü rkcə "çapuk" sözü ndəndir). Bayaq göstərdiyimiz sözlərin çoxu indiancaq Tü rkiyə tü rkcəsində işlədir. "Ufaq" (narın) "soluq" (nəfəs) qadi-qadi (qazi-qazı) anlamlarındadır. Tü rkiyə tü rklarında qaziya "qadi" deyilir.

Ağbabanın təbii-coğrafi şəraiti zəngindir, gözəldir. Siyasi taleyi bü tövlü kdə Qərbi Azərbaycan tü rkü nü n taleyi ilə hə-mahəngdir. Belə ki, 1988-ci ildən sonra bu ərazilərdən yerli əhali olan tü rklər (azərbaycanlılar) son nəfərədək deportasiya olunmuşdur.

Sosial-siyasi məhrumiyyətlər tü ǵyan edəndə, təbii ki, əhali öz təskinliyini sözdə axtarıb, mə'nəvi-ruhani, ədəbi-estetik ehtiyatlarından daha çox istifadə edib. Ağbabalılar da ən əski çağlardan tanrıının, təbiətin və insanın gözəlliyini sözdə, sənətdə tərənnü m ediblər, mə'nəvi ehtiyaclarını onunla ödəyiblər. Ona görə də "Ağbaba folkloru"nda qədim dövrlərin sosial emosiyaları ilə yanaşı, son iki yü z ilin ruhi çırpıntıları, könül, qəlb və can ağrıları öz bədii ifadəsini tapıb.

Ağbaba folklorundan təqdim etdiyimiz bu antologiyada xal-qımızın mə'nəvi dü nyasını tam dolğunluğu ilə ifadə edə bilən milli və məhəlli nü munələr toplanmışdır. Burada toplanan mətinlərə aşağıdakilar daxildir. Mifoloji mətnlər (o cü mlədən, mifoloji rəvayətlər), alqışlar, atalar sözləri və zərb-məsəllər, tapmacalar, yanıltmaclar, xalq deyimləri, rəvayətlər, lətifələr, nağıllar, aşiq rəvayətləri, qaravəllilər, dü zgü lər, bayatlılar, vəsf-i-hallar, sanamalar, nanayalar, holavarlar, tırınqlar, aşiq şe'rələri (o cü mlədən, qoşma, gəraylı, təcnis), uşaq folklorundan nü munələr və s. Qeyd edim ki, təqdim edilən örnəklər zəngin regional spesifikasiya malikdir və gələcəkdə hökmən mü stəqil tədqiqata cəlb olunmalıdır.

Bu antologiyada verilən holavarlar ilk dəfədir ki, nəqarətlə (oxunduğu kimi) yazıya alınıb. Holavanı məjgal (rəncbər) başlayar, hodaq davam etdirirdi. Holavarlar məjgallara, qız-gəlinə, öküzlərə, kotana deyilirdi. Qız-gəlinlərə deyilən holavarlardan bir örnəyə nəzər salaq:

*Məjgal: qırmızı don bəri gəl,
Hasan qızı Pəri gəl.
Hodaq, ho de.
Hodaqlar: Hoo, hoo, hoo, hoo
Dördü nə ha, dördü nə ha, dördü nə ha, dördü nə ha.
Məjgal: sonra peşman olarsan,
Gəl incitmə əri, gəl.
Hodaq, ho de.
Hodaqlar: Hoo, hoo, hoo, hoo
Dördü nə ha, dördü nə ha, dördü nə ha, dördü nə ha.*

Bu nü munədən görüü ndü yü kimi hodaqlarancaq oxuyurdular. Məjgalın dili ilə deyilən "hodaq, ho de" sözləri bir növ məjgala xəbərdalıqdır, yəni öküzə diqqət elə, yer xərək (əkil-məmiş torpaq zolağı) qalmasıın. Əkin prosesinin holavarlarla mü şaiyət edilməsi işi xeyli yüngülləşdirir, əkinçilərin yorğunluğunu aradan qaldırırı.

Ağbaba bayatlarında qəm-kədər, kövrək hissələr, müxtəlif çalarlarla göstərilir.

*Məni vurdu üç ilan,
Yumurtası puç ilan.
Mənim kimi olmasın,
Zəmisi göy biçilən.*

*Məzə dursun,
Doldur ver, məzə dursun.
Dərdim çoxdu demirəm,
Ağzımı közə, dursun.*

*Böyü k dərd, üzü ntü, qüssə həmin bayatılarda hardandı?
Belə duyğuları yalnız və yalnız yurd həsrəti, el-oba itkisi ilə ali-*

şib-yanan insanların naləsi, fəryadı yarada bilərdi. Ağbaba kimi mü qəddəs bir torpağın itkisi bu qəlbdağlayan poetik misraların yaranmasına, eldən-elə, dildən-dilə dü şməsinə səbəb olmuşdur.

Ağbaba bayatlarında didərginlik, qəriblik, yurd itkisi motivləri daha çoxdur.

*Qocalıq betər gəldi,
Götü rdü xətər gəldi.
Oldum qaçqın, didərgin,
Qəzavü -qədər gəldi.*

*Duman dağa uyandı,
Qəribə kim həyandı?
Dərdli olan nə çəkir,
O tanrıya əyandı.*

*Dərd əhli eşqinə bax,
Dü şdü m həm peşinə bax.
Bizi saldı dərbədər,
Fələyin işinə bax.*

80 yaşlı İsgəndər baba ilə, Aşıq Qərib Hasanın bayatlarında qəribliyin yaratdığı böyü k faciə - vətənsizlik öz əksini tapıb. Hər iki bayatıda eyni bir ovqat var: qəribin qəbri də qəribdi, kimsəsizdi.

Aşıq Qərib Hasanda:

*Eləmi qərib olar,
Ah çəkən qərib olar,
Qü rbət eldə ölənin,
Məzarı qərib olar.*

İsgəndər babada:

*Dü şdü hara gü zənm,
Yurdsuz artdı azənm.
Qəribəm, dərd öldürü rər,
Qərib olar məzənm.*

Ağbaba folklorunda mifoloji mətnlər öz rəngarəngliyinə və zənginliyinə görə başqa bölgələrdən ciddi şəkildə fərqlənməkdədir. Mifoloji mətnlərdə əfsanəvi varlıqlar (saraltımış, cin dəyişiyi, hal anası, vurğun, fəriştə, şeşə və b.) öz əksini tapmışdır. Bunlardan cin dəyişiyi, fəriştə kimi mifoloji varlıqlara Azərbaycanın başqa regionlarından toplanmış mifoloji mətnlərdə çox nadir hallarda rast gəlinir. Həm də mifoloji mətnlərdə çoxlu əyələr (su əyəsi, astana cini, qaya cini, yer əyəleri, dəyirman əyəsi, ağac əyəsi, ev əyəsi və b.) vardır. Bu mətnlərdən birində rast gəlinən "Kəsikbaş" motivi Şərqi Anadolu folkloru ilə daha yaxından səsləşir.

Tırıncılar vaxtilə Qarakilsə, İrəvan, Qafan, Dərələyəz, Ağbaba, Çıldır-Qars, Axılkələk yörələrinə geniş yayılmışdı. Bu yer-yurdalarımızdan tırıncıya daha çox həssas olan ərazi Ağbabadır. Tırıncılar qoşmadan demək olar ki, çox az fərqlənir. Bu folklor mü munələri adətən üç bənddən ibarət olur, mü əllifin adı çəkilmir. Tırıncılarda kövrək bir ruh, incə hissələr əsas motiv sayılır. Tırıncılarda ü mumi qayda belədir ki, birinci bəndin birinci misrasının əvvəlindəki bir və ya bir neçə söz o biri bəndlərin birinci misrasında təkrar olunur. Bu qayda dördü ncü misralara da aiddir. Yəni birinci bəndin dördü ncü misrası eynilə o biri bəndlərin dördü ncü misrasında təkrar edilir. Tırıncılarda da yurd həsrəti, vətən dərdi, torpaq nisgili həmişə ön plandadır, başlıca motivdir. Bunlar Yetim Əsgərin bir tırıncısında özü nü daha qabarıq biruzə verməkdədir.

*Seşgin oldum qohum-qardaş içinnən,
Yola tü şdü m, gəldim oba köçü nnən,
Yurt həsrəti keşdi od təh içimnən,
O dağlardan bu daqlara gəlmışəm.
Seşgin oldum vətənimnən, elimnən,
Qonum-qonşu, köyü m çıxdı əlimnən,
Danışanda nalə qopur dilimnən,
O dağlardan bu daqlara gəlmışəm.*

*Seşgin oldum, yarımadım, gü lmədim,
Qəzə məni qaraladı, bilmədim.
Üzü m daşmış bu qü rbətdə ölmədim,*

O dağlardan bu dağlara gəlmışəm.

Dü zgü lər əsasən məişətlə bağlı, məşguliyyətlə əlaqədar yaranmış folklor örnəklərindəndir və təbii ki, çox vaxt bu motivləri özü ndə əks etdirir. Amma onların içərisində əski dü nyagörü şlərimizin izlərini saxlayan nü munələr də az deyil. "Dərviş", "Qələndəri", "Qaralı-ağlı baba", "Yalvarma", "Qara-ağın ağası" kimi dü zgü lər bu qəbildəndir. Bu dü zgü - lərdə şamanizmlə, təsəvvü flə bağlı inancların, dini görüş şlərin izləri açıq-aydın görüş nəməkdədir. Həmin folklor örnəklərindən aşağıdakı nü munələr dediklərimizi daha qabarıq təsdiqləməkdir.

*Bizə hərəkət gəti,
Bizə bərəkət gəti.
Səni ərlər yanlasın,
Anlamıyan anlasın.
Duaları bol elə,
Ürəklərə yol elə.
Nurlat odam, xamı,
Sofuluğun sultani.*

("Qələndər")

*Qara-ağın əlində,
Kilit-bağın əlində.
Üç aləmin xanisan,
Könü llər sultanisan.
Mü şkü lü n yoxdu sənin,
Nurun nə çoxdu sənin.*

("Qaralı-ağlı baba")

Ağbaba folklorunda lətifələr çox geniş yayılmış janrlardan biri kimi diqqəti cəlb edir. Cinni Söyü n, Mahmud dayı, Toyçu Xəlil, Çoban Calal, Rusdam kimi baməzə, hazırlıcabab kişilərin bəzəmələri ağbabalar arasında indi də yaşamaqdadır. Bu baməzə adamlar içərisində Mahmud dayı istər belə söhbətlərinin sayına, sanbalına görə, istərsə də öz bədii-estetik dəyərinə görə o biri zarafatçılarından fərqlənir, Molla Nəsrəddin ən'ənələrinin layiqli daşıyıcısı olan bu mü drik el ağsaqqalı olduqca geniş dü nyagörü şə malik bir adamdır, sinədəftərdir. Onun "Xirman səyi", "Atın xətrinə dəyif", "Sən vurmüşdun, o

da vurdu", "Eşşeyin it xasiyyəti" lətifələri özü nəməxsusluğuna və tərbiyəvi əhəmiyyətinə görə Molla Nəsrəddin lətifələrindən geri qalmır.

Lətifələrin birində göstərilir ki, bir nəfər kənd adamı Mahmud dayının hazırlıqlığını yoxlamaq üçün suvarmağa apardığı inəklərdən birini "Mahmud" deyə çağıranda kişi özü nü itirməyib deyir:

– Adam dədəsinin adını inəyə qoymaz. Eşidən ü stü mə güller, a bala.

Oğlan utanıb başını aşağı salanda Mahmud dayı ona qaydır ki:

– Yaxşı, utanma, get. Əmə, bir də inəyi elə çağırma.

Ağbaba ərazisi qədim zamanlardan saz-söz diyarı kimi tanınır, Cıldırla bineyi-qədimdən bir ərazidə, bir yerdə olduğundan burada el arasına yayılan aşiq havaları Cıldırla aşiq havaları kimi tanınmışdır. Bu saz havaları Azərbaycanın ayrı-ayrı bölgələrindəki saz havalarından seçilir. Bir az Goyçə, bir az da Borçalı saz havalarına oxşasa da, daha çox Urmiya aşiq havalarına yaxındır. Cıldırla havaları içərisində sufî havaları və nanayılar da var. "Cıldırla zinharısı", "Cıldırla cuxurobası", "Sarı yaylıq", "Çalpapaq", "Köşəbaşı", "Urfani", "Tərcü manı", "Şörəyeli", "Ağbabayı", Ağbaba gözəlləməsi, "Cıldırlı", "Aşıroğlu", "Daşdanoglu", "Atü stü", "Sü-rü ndü rmə", "Qəza nişanı", "Dərbədəri", "Diyarbəkri", "Qurdoğlu", "Dəli hicramı" kimi cıldırla havaları məlumdur. Təxminən 22-yə qədər sufî havası olsa da, ondanancaq bir neçəsinin adı ("Ağam hey", "Goy atlı", "Sirri-sü bhani", "Rəhmanı") dövrü müzə qədər gəlib çatmış, nanayılardan isə ancaq üç hava ("Gelin nanayı", "Ota" nanayı, "Aşıq Tüccarın nanayı") məlumdur. Təəssüflər ki, Cıldırla saz havalarının xeyli hissəsi unudulmuş, yaddaşlardan silinmişdir. Bunun əsas səbəbi Qars müqaviləsindən sonra sərhədlərin bağlanması ilə əlaqədar Ağbaba, Cıldırla və Qars arasında əlaqələrin qismən kəsilməsi, digər tərəfdən Cıldırla ərazisində yaşayan aşıqların tədricən Anadoluya üz tutması ilə bağlı olmuşdur. Cıldırla havaları Ağbaba ərazisində Aşıq Nəsib, Çorlu Məhəmməd, daha sonralar Aşıq İsgəndər Ağbabalı və Aşıq Paşa Göydağlı kimi el sənətkarları tərəfindən qorunub

muhafizə olunmuşdur.

1918-ci ildə erməni vəhşətindən dolayı Qoncalı, Sınıx, Mumuxan, Mustuxlu, Baxçalı, Söyü dlü, Çal və b. kəndlərin əhalisi elliklə Tü rkiyəyə - Qarsa pənah apardığından Ağbabanın tanınmış aşiq və el şairlərinin bir qismi (Aşıq Alişan, Aşıq Qəhrəman, Şair Yunus, Kəndirbaz Ali, Aşıq Məhərrəm və b.) öz dədə-baba yurdlarını tərk edib Qarsa üz tutmağa məcbur oldu.

Ağbabalı Şirəkli Həsən, Aşıq Qərib Hasan, Sofu Baba, Dədə Dərbədəri, Sofu Dədə, Qoca Ali, Şahverdi Qarapapaq-oğlu, Aşıq Nəsib, Çorlu Məhəmməd, Aşıq Məhəmməd, Aşıq Heydər, Yetim Tapdıq, Yetim Əsgər, Xəstə Zərnisan, Gülbahar, Aşıq İsgəndər Ağbabalı, Aşıq Paşa Göydağlı kimi el sənətkarları Ağbabanın sazını-sözü nü eldən-elə, dildən-dilə salıb yaşatdilar. Ağbaba aşiq və el şairlərinin yaradıcılığında keçmiş Sovet quruluşuna dərin nifrət öz əksini tapıb. Aşıq Nəsibin "Var" adlı qoşmasında bunu aydın görmək mümkün dlü r.

*Tü rk deyənin dil-dilçeyin kəsərlər,
Haqq deyəni boğazından asarlar.
Ər oları düz Sibirə basarlar,
Görən harda belə divan-dərə var?!*

*O mən gedən yoldan-izdən ot bitib,
Dərd əkililib, qəm yetişib, yad bitib.
Aşıq Nəsib, sənin dünyan tez itib,
Gir məzara, ört ü stü nü, yerə var.*

Yetim Tapdıq şə'rərinin birində Sovet hökumətini "gədə hökuməti" adlandırır.

*Gədə hökuməti, gədə töhməti,
Küsdü rdü könlü mü cana gətirdi.
Kişilik, yaxşılıq çıxdı qəhətə,
Tanrı bu Soveti qana gətirdi?!*

Ağbaba aşiq və el şairlərinin yaradıcılığında erməni vəhşəti də öz əksini tapıb. Erməni vəhşətini öz gözü ilə görən öksü zlü Aşıq Məhəmməd belə yazır:

*Ölü lərin sayı yoxdu, sağ hamı?
Kim bulacax seldə-suda axamı?
Ey mü səlman, dərd tapıbdı yaxamı,
Tab eyləyim, necə dözü m bu dərdə?!*

Çorlu Məhəmməd də yaniqli bir dillə ermənilər tərəfindən qohum-əqrəbasının qırılmasından söz açır.

*Qohum-qardaş qırılıbdı,
Qanlar axıb durulubdu.
Nahaq divan qurulubdu,
Qan ağlayır dilim mənim.*

Ağbaba ağız ədəbiyyatında önəmli yer tutan janrlardan biri də aşiq rəvayətidir. Bu kitabda xeyli aşiq rəvayətləri ("AŞIX Şənniyin Mumuxan səfəri", "Pəhlivan Ağaynan Çələbi pəhlivanın görü şməyi", "Aşıq Nəsivin İrşidi səfəri", "Hax-verdi Qarammədoğlunun əhvalatı", "Novruz", "Yetim Tafḍığın pendir-yağ əhvalatı", "Qara Əyyarnan Uz Hasanın görü şməyi" və b.) toplanmışdır. Bu aşiq rəvayətlərindən "AŞIX Nəsivin Civinniyə gəlif Usda Allahyarı tərif eləməsi"ndə göstərilir ki, yolda Alaşa (Aşıq Nəsibin atı) sahibini incidir. Aşıq Nəsib acıqlansa da Alaşanı qamçılamır, "tə'rifləyir". Həmin qoşmada atın bü tü n pis vərdişləri duzlu-məzəli bir dillə təsvir edilir:

*Genə nə oldu ki, tutdu tərsliyin,
Ayqırdan, köhləndən qoçax Alaşa.
Halsizsan, ayağın qatdanır, nədi?
Olufsan laf betər naçax, Alaşa.*

*Göyçək yeriyirsən addimbaaddım,
Bəs niyə duruxdun, mənzilə çatdin?
Səni sinix gördü m, dərdim unutdum,
Girli olmaq sənə yasaq, Alaşa.*

*Yolda saman olmur, onu az ara,
İnsaf et, məni də salma azara.*

*Yoxsa göyçək atsan gəldin nazara?
Nazarlı gözlərə bıçaq Alaşa.*

"Yetim Tapdiğin pendir-yağ əhvalatı"nda göstərilir ki, Yetim Tapdıq Gü mürü yə satmağa bir az yağ-pendir aparırlar. Orada öğrenciler onun ü midini puça çıxarırlar, nəyi varsa uğurlayırlar aparırlar. Kişi əliboş arvad-uşaqın yanına qayıdacağından bərk narahat olur. Həmin rəvayətdəki "Qara baxtim" adlı qoşma təkcə onun özü nü n deyil, bütöv bir millətin sonsuz dərdidə, kədəri kimi ü mümiləşdirilir. Bu narahatlıq qəm-kədər dolu bir rəvayətə çevrilir.

*Üzü n qara olsun, bir gü n sən də qalx,
Qolumdan bir yapış, ay qara baxtim.
Mənə canın yanmir, uşağı dü şü n,
Arvadı da ü stə say, qara baxtim.*

*Əlinə gələni yox eləyirsən,
Diğəni-doydurub tox eləyirsən.
Gü cü n mənə çatır, "xox" eləyirsən,
Vermirsən bir qismət, pay, qara baxtim.*

*Tapdiğin canını yığdin boğaza,
Arvad-uşaq necə çıxacaq yaza?
Başında gətirdin olmazın qəza,
Heç mənə vermədin hay, qara baxtim.*

* * *

Topluya daxil olan mətnlərdə dil baxımından iki üslub nəzərə çarpır. Ədəbi dil normalarına yaxın mətnlər ziyahılar tərəfindən toplanmışdır. Əksər mətnlər isə birbaşa söyləyicilərdən yazıya alındığı ücün onlarda xalq danışq tərzi aha çox qorunmuşdur.

Ağbabalıların mənəvi dünyasını, ruhunu və azadlıq ideyasını, İnsan və dünya münasibətlərində reallaşan estetik idealını daşıyan xalq yaradıcılığı, ağız ədəbiyyatı mükəmməl sənət nümunəsi kimi milli və başəri dəyərləri özündə ehtiva edir. Xalqın sevinci və kədəri, vüsalı və həsrəti, nisgili və kədəri,

gü lü şü və göz yaşı bu nü munələrdə öz əksini tapıb. Ağbaba folklorunun mədəni-mənəvi dəyəri nədirsa, ağbabalının da mənəvi-estetik, ədəbi-fəlsəfi statusu odur.

Ağbaba bölgəsi (Amasiya rayonu) də qü rbətdə qalan vətənlərimizin bir hissəsidir, əsarətdə qalan yurd yerimizdir. Şü bhə etmirəm ki, folklorumuzun geniş miqyasda öyrənilməsi, folklor işinin mü qəddəs mahiyyət daşımıası və bu işin dövlət səviyyəsində dəstəklənməsi ilə genişlənməsi xalqımızın ruhi-mənəvi dü nyasında böyü k tərəqqini tə'min edəcək. Ruhu və mənəviyyatı yü ksələn xalqın yurd yerləri əsarətdə qalmayacaq - mən buna inanıram!

HÜSEYN İSMAYILOV
f.e.n., dosent.